

# Dədə Şəmsiri səz, Kəlbəcəri söz ağıladı...

Sumqayıt Mərkəzi Kitabxana Sisteminin İncəsənət şöbəsində 31 mart-Azərbaycanlıların soyqırımına və Kəlbəcərin işgalinin 26-ci ildönümüne həsr edilən anım tədbirində də bir daha bu dəhşətlər haqqında söz açıldı

Azərbaycan xalqının öz müstəqil dövlətini yaratmaq uğrunda apardığı mübarizə keşməkeşli, ağır və Ermənistanın ölkəmizdə töretdiyi qanlı, dəhşətli fəlakətlərlə, faciələrlə yaddaşımıza əbədi həkk olunmuşdur.

Dünən Sumqayıt Regional Mədəniyyət İdarəsi Mərkəzi Kitabxana Sisteminin İncəsənət şöbəsində 31 mart-Azərbaycanlıların soyqırımına və Kəlbəcərin işgalinin 26-ci ildönümüne həsr edilən anım tədbirində də bir daha bu dəhşətlər haqqında söz açıldı.

Tədbirin aparıcısı, Sumqayıt MKS-in İncəsənət şöbəsinin əməkdaşı Sevda Məhəmmədova ümumi məlumat üçün bildirdi ki, Ermənistan sovet rejiminin ermənipərst rəhbərlerinin himayəsi altında ərazi iddialarını irəli sürərək, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və Kəlbəcər rayonu da daxil olmaqla, ona bitişik 7 rayonu işgal edərək xalqımıza qarşı ədalətsiz mühari-bəyə başladı:

"...Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində bir milyondan çox insan öz

rixçi-tədqiqatçı Taleh Şahməmmədov Təleh Şahməmmədov və digərləri qeyd etdi-lər ki, bütün bu dəhşətlər barədə 26 ildir ki, kəlbəcərlilər danışır, deyir, metbuatda yazar. Amma düşmən öz bildiyindədir. İkiüzlü siyaseti ilə bəşəriyyəti çəş-baş qoyan hegemon dövlətlər hələ də susur, yaxud işgalçı ilə təcavüzə məruz qalanları ya bilərkdən ayırd etmək istəmir, ya da Erməni-



satana havadalarlığını gizləmir. Demək, dünyada dini tolerantlıq yoxdur! Kəlbəcərlilər isə yurd həsrəti ilə qəribməzar olur, qırılır, o cənnət-məkanda doğulub oranı sevənlərin sayı azalır, yeni nəsil isə ölenləri əmanətə xəyanətdə suçlamadı...

Çıxışlarda xatırladıldı ki, Ermənistanın münaqişədə, o cümlədən Kəlbəcər rayonunun işgalin-da iştirakı qeyri-hökumət təşkilatı olan "Human Rights Watch/Helsinki" "Azərbaycan. Dağlıq Qarabağda münaqişənin 7 illi" (Nyuyork, 1994-cü il, səh. 67-73) məcmüsündə də təsdiq olunmuşdur. Bundan əlavə, 1998-ci ilde Ermənistanda keçirilən seçimlər zamanı səyyar səsvermə qutuları Kəlbəcər rayonunda yerləşdirilən erməni əsgərlərinin səsini toplamaq üçün Ermənistan Respublikasının dövlət sərhədindən keçirilmişdir ki, bu da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haq-ları Bürosunun Ermənistanda

"Azərbaycan. Dağlıq Qarabağda münaqişənin 7 illi" (Nyuyork, 1994-cü il, səh. 67-73) məcmüsündə də təsdiq olunmuşdur. Bundan əlavə, 1998-ci ilde Ermənistanda keçirilən seçimlər zamanı səyyar səsvermə qutuları Kəlbəcər rayonunda yerləşdirilən erməni əsgərlərinin səsini toplamaq üçün Ermənistan Respublikasının dövlət sərhədindən keçirilmişdir ki, bu da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haq-ları Bürosunun Ermənistanda

yurdundan didər-gin salınıb, 18 min azərbaycanlı qətlə yetirilib, 20 mindən çox dinc sakin yaralanıb, 50 mindən çox adam əlib olub, 4 mindən çox insan əsir və itgin düşüb, 877 şəhər, kənd qaret edilib dağdırılıb. Məhz ümumilli lider Heydər Əliyevin başlığı və ölkə prezidenti İlham Əliyevin davam etdiridiyi məqsədyönlü fəaliyyət programı nəticəsində nəhayət ki, Avropa Şurası, BMT-nin Təhlükəsizlik Şurası Ermənistanı təcavüzkar kimi tanıyb, Azərbaycanın ərazi bütövlüyüünü öz qətnamələrində qeyd edib. Ölkə prezidenti canab İlham Əliyev 31 Mart azərbaycanlıların soyqırımı günü münasi-bətilə xalqımıza müraciətində demişdir:

"Əminəm ki, xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü fəaliyyəti Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində biz qarşımıza qoymuşdur. Bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyü müzün və suverenliyimizin bərpasına, onillik-lər boyu planlı olaraq əsl soyqırımı həyata keçirənlərin, insanlar və xalqlar arasında nifrət və düşməncilik təbliğ edənlərin ifşasına nail olacaq..."

Tədbirde iştirak və çıxış edən kəlbəcərlilər qələm adamlarından, "Azərbaycan" qəzetinin əməkdaşı Məhəmməd Nərimanoğlu xatırlatdı ki, Dağlıq Qarabağdan kənardə yerləşən, 1936 kv.km ərazisi, 58 min nəfər əhalisi olan Kəlbəcər rayonu 1993-cü il mart ayının sonu, aprelin əv-vəllərində Ermənistan Silahlı Qüvvələri tərefində işgal edilmiş, dinc əhaliyə vəhşicəsinə divan tutulmuş, kəlbəcərlilər min illər boyu yaşadığını ata-baba torpağından qovularaq didər-gin salmışdır: "Əslində, Kəlbəcər hələ 1992-ci il aprel ayının 7-dən 8-na keçən gecə erməni faşistləri Xo-calı soyqırımının davamı kimi, Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndini tamamilə yanmış, 779 nəfər dinc sakininə divan tutandan bu gözdən uzaq, könüldən iraq (uzaq-yaxın diyarı) mühəsirəyə salaraq, aradan götürüb Ermənistanla Dağlıq Qarabağ birləşdirmek üçün məkrili planının bir hissəsini reallaşdırılmışdır. Erməni qəddarlığının həddi-hüdudu yox idi. 33 nəfər diridir qətlə yetirilmişdi. Onların arasında olan 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaqlar, 7 nəfər qadın diri-dirə odda yanmışdı. 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarət almış, ölümcül yaralanmışdı və s".

Kəlbəcərlilər şairlərdən Yusif Hüseynlə Namiq Dəliyevlə, həmçinin AYB Sumqayıt filialının üzvlərindən Elbrus Qayalı, Müşfiq Zülfüqar, əməkdar jurnalist Rafiq Oday, İbrahim İlyaslı, Ədalət İzzətoğlu, Etibar Səfərli, Qarateł Azəri, Rəhilə Veysəlli, Tahirə xanım, Ələsgər Həsənli, Asif Asiman, ta-

1998-ci il 16 və 30 mart tarixlərində keçirilən prezident seçimlərinə dair 1998-ci il 10 aprel tarixli yekun hesabatında öz əksini tapmışdır.

Tədbirin ədəbi-bədii hissəsində Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbin şagirdi İləhə Hüseynzadə, Sumqayıt Dövlət Universitetinin tələbəsi İlkin Abbasovunda çıxışları yaddaşalan oldu. Sumqayıt şəhər 29 sayılı məktəbin şagirdi Fəridə Camallı Kəlbəcər haqqında oxuyub-öyrəndiklərini tədbir iştirakçılara çatdırarkən bu işdə ona yaxından kömək edən MKS-in incəsənət şöbəsinin rəhbərliyinə - şöbə müdürü Aide Qələndərovaya, baş multimedia mütəxəssisi

Sevda Məhəmmədovaya, multimedia mütəxəssisləri Məlahət İskəndərova ilə Cəmilə Əliyevaya, eləcə də burada mədəni-mənəvi xidmət göstərənlər - təşəkküruన də unutmadı.

Taixçi, araşdırmaçı-jurnalist Tahirə Zeynalova, şəhər Ağsaqqallar Şurasının üzvü Səidə Vəliyeva, MKS-in fəal oxucularından təqaüddə olan alman dili müəllimi Vilayət Qasımov, həmçinin Sumqayıt Dövlət Universiteti Tarix fakultəsinin tələbələri də tədbirin yüksək səviyyədə hazırlanmasından və belə "dəyirmi masalar"ın burada müntəzəm təşkil olunduğundan razılıqla söz açıb, bədii qiraatlı, telli sazin həzin müşayiətli Kəlbəcərə həsr edilən şeirləri səsləndirdilər.

**Məhəmməd NƏRİMANOĞLU**

## EY VƏTƏN!

Nə ola - sinəndə sağala yara,  
Fəleyin gərdişi dönə, ey Vətən!  
Üçrəngli bayraqın Qarabağda da  
Ucalə göylərə yenə, ey Vətən!

Torpağın dayağım, səman umudum,  
Əvvəlim-sonumsan, ey ana yurdum!  
Səndə həyat təpdim, səndə yoğruldum,  
Ən gözəl sevdasən mənə, ey Vətən!

Səndən özgə yeri Vətən bilmərəm,  
Səni azad görsəm bil ki, ölmərəm.  
Başqa ahd etmərəm, qurban demərəm,  
Mən özüm qurbanam sənə, ey Vətən!